

“Kaspi” liseyində məşhur tarixçi alim İlber Ortaylı ilə görüş keçirildi

Tədbirdə türklərin tarixdəki yeri və rolunu öyrənmək baxımından tanınmış alimin kitablarının ciddi və güvənilən mənbə olduğu vurğulandı



“Türklər dövlətsiz yaşaya bilməz. Dövləti ovcumuzun içinde saxlamalıyıq”. Bu sözlerin müəllifi məşhur türkiyəli tarixçi, professor, bir millet, iki dövlətin dahi yazıçısı İlber Ortaylıdır. Türk tarixini qarış-qarış inçələyen, bir çoxlarına qaranlıq, şübhəli gələn məqamlara aydınlıq gətirən bu tarixçi artıq bir müdəddətdir ki, Azərbaycandadır və Bakıda keçirilən bir sıra görüşlərdə, mühazirələrdə iştirak edir. Həmin görüşlərdən biri de 22 mayda “Kaspi” Liseyinin Bakıxanov filialında təşkil edildi.

Tədbirdə “Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva, xalq şairi Sabir Rüstəmxanlı və həyat yoldaşı - Azərbaycan Türkiyə Evinin rəhbəri, Azərbaycan

yaddaşına əbədi həkk olacaq, eləcə də sizin yaddaşınızda da iz qoyacaq. Əminəm ki, bu görüşümzdən, şagirdlərimizdən elə enerji, güc alacaqsınız ki, yeni-

hərəkatının, istiqbal savaşının başlanmasına, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında bu qəzət beynin rolunu oynadı. Qəzeti 1896-ci ilde Azərbaycanın milyonçusu, maarifpərvər şəxsiyyəti Zeynalabdin Tağıyev tərəfindən alınması və qəzeti redaktorluğunun Əlimərdan bəy Topçubaşova verilmesi bu qəzeti daha da inkişaf etdirdi. Ruslar buna icazə verdiklərinə görə çox peşman oldular, dedilər ki, bu gündən “Kaspi” qəzeti müsəlmanlaşdı. Həqiqətən de “Kaspi” qəzeti həmin dövrdən milliləşdi. İstəyirəm, həmin qəzətdə çა-

ışan böyük mütəffekklərin adalarını çəkim: Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Həsən bəy Zərdabi bir müddət Topçubaşovu əvəz etdi. Beləliklə, böyük bir tarixi mücadilə verən Azərbaycan oğulları bu qəzeti 1919-cu ilə qədər dərə bildilər. Onu da deməyi özüme borc bilirəm ki, “Kaspi” tarixdə ilk qəzet idi ki, onun mətbəəsi 1918-ci ilde terrora məruz qalaraq dağıldı. Bu qəzeti 1919-cu ilde fəaliyyətini dayandırdı. Ulu öndər Heydər Əliyevin xeyir-duası ile 1999-cu ildən, təxminən 80 il sonra biz



Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, müəllim-şagird kollektivi, media nümayəndələri iştirak edirdi. Tədbirdə ilk olaraq “Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva çıxış etdi. Sona xanım İlber beynin yaradıcılığının əhəmiyyətindən danışdı və əsərlərinin nəinki türk xalqları, həmçinin bütün dünya xalqları tərəfindən yüksək qiymətləndirildiyini və bundan sonra da qiymətləndiriləcəyini bildirdi: “Türk dünyasının qürüru və fəxri olan İlber Ortaylı “Kaspi” liseyində şagirdlərimizin arasındada görmək böyük şərəfdir. Dünya şöhrətli bir tarixçinin bu gün bizişmə olmasından tarixi andır. İnanişram ki, bu an şagirdlərimizin

yenidən bu qəzeti nəşr etməyə başladıq. Bir müddət sonra bu adda təhsil mərkəzi yaratdıq. Çünkü “Kaspi”çilərin fəaliyyətinin kökündə maariflənmək, tarixə maarifçilik baxımından nəzər salmaq və milletin tarixi yaddasını daim oyaq tutmaq durdurdu. Ona görə də biz bu maarifçilik ideyasının yeni mərhələdən başlanması prosesini öz üzərimizə götürdük. Beləliklə de “Kaspi” Təhsil Mərkəzi kimi 13 ildir, 5 ilə yaxındır isə həm de lisey kimi fəaliyyət göstərir. Onu da qeyd edim ki, “Kaspi” liseyleri fəaliyyətə başlayandan biz hər ay “Milli yaddaş dərsləri” adı ilə tədbirlər keçirməye qərar verdik. Bu tədbirlərdə tarixçilər, ədəbiyyat, te-

niyi əsərlər yazmağa, tarixin açılmayı qatılarını araşdırmağa özünüzde güc tapacaqsınız. Biz sizin ölkəmizə geləcəyinizi bildiyimiz gündən bu görüşü arzuluyardıq”.

S.Vəliyeva çıxışında “Kaspi” liseyleri fəaliyyətə başlayandan “Milli yaddaş dərsləri” adı ilə bu tipli tədbirlərin çox keçirildiyini dedi: “Görüşümüz tarixçi ilə olduğu üçün özüme borc bilirəm ki, liseylerimizə nə üçün “Kaspi” adının verilməsindən və onun tarixinən bəhs edim. XIX əsrin sonlarında, 1881-ci ilde “Kaspi” adında qəzet nəşr olundu. Bu qəzet 1919-cu ilə qədər fəaliyyət göstərdi. Milli şurun oyanmasına, eləcə də milli mücadilə



leviziya və kino xadimləri, incəsənət adamları yetişən gəncliyin milli yaddasını möhkəmləndirmək məqsədi ilə qonaq qismində iştirak ediblər. Bugünkü dərsin ustası İlber Ortaylıdır. Biz daim sizin kitablara müraciət edirik, axtardığımız sualların müəmmalı cavablarını sizin kitablarınızda tapırıq. Türklerin tarixdə yeri və rolunu öyrənmək baxımından sizin kitablarınız bize əsaslı bilgilər verir. Biz tarixi sizin kitablarınız üzərində öyrənirik, çünkü onlar bizim üçün ən etibarlı, güvənilən mənbədir”.

Sonra tədbir “Kaspi” liseyinin şagirdlərinin çıxışı ilə davam etdi. Şagirdlərin ifasında “Türkün tarix salnaməsi” səhnəciyi, “Azərbaycan-Türkiyə” rəqs nömrəsi ifa olundu. Şagirdlərin çıxışını izleyən İlber Ortaylı göz yaşalarını saxlaya bilmədi. Türklerin qədim tarixindən bəhs edən bu səhnəciklər onu kövrəldi. Çıxışı zamanı da bunu qeyd edən tarixçi şagirdlərin ifalarını çox bəyəndiyini qeyd etdi: “Dəvətə görə təşəkkür edirəm, bu gün şagirdlərin arasında olmaq çox xoşdur. Onların ifası da çox gözəl idi. Biz bir millet, iki dövlətlik. Mən şagirdlər meslekət görərdim ki, tarix mövzusunda dikkəti olsunlar. Kitablarda hər şey doğru yazılır, bəzi kitablar var ki, onlarda yalan, yanlış faktlar yazılıb. Tarixi dərindən və həqiqətləri ilə öyrənmək, bilmək üçün köhnə kitablara baxın. Çünkü yenilərde uydurmalar, yalanlar var. Bəzi ölkələr tarixi saxtalaşdırmaq üçün doğruları yalan kimi qələmə verirlər. Azərbaycanlı tarixçi alimlərdən Ziya Bünyadovun kitablarını oxumağı tövsiyə edirəm”.

Daha sonra söz xalq şairi Sabir Rüstəmxanlıya verildi. Xalq şairi tarixçiye yalnız Bakı ile kifayətlənməməyi, bölgelərimizə də səfər etməyi təklif etdi: “Mən ikinci dəfədir “Kaspi” liseyinin tədbirində iştirak edirəm. İlk tədbir də çox maraqlı və yaddaşalan idi. Bugünkü görüş milli yaddaş baxımından son derecə önemlidir. Çünkü siz türk və dünya tarixinin efsanəvi şəxsiyyəti ilə görüşüsünüz. Dünən tarixçilər çoxdur, amma İlber Ortaylı doğrudan da efsanəvi və nadir insandır. Həm kitabları, bilgisi, həm də şəxsiyyəti ilə örnek olacaq biridir. Mən görə bu görüş çox faydalıdır. İlber bəy Azərbaycana gəldiyi gündə müxtəlif tədbirlərdə, yığıncaqlarda iştirak edir. Bu qədər işin arasında vaxt edib bu gün sizinlə görüşə gələməsi son derecədə önemlidir. Belə dönya şöhrətli şəxsiyyətlərlə görüşlərin təşkil edilməsi gənclərin inkişafı baxımından oluducqa vacibdir. Tarixi ədalətli, düzgün şəkildə yazan az tarixçi var. İndinin özündə belə “tarix necə yazılmalıdır, hansı konsepsiyyaya əsasən yazılmalıdır” mövzularında mübahisələr gedir. Amma İlber Ortaylı bu məsələdə məktəb səviyyəsində olan bir tarixçi alımdır. İlber Ortaylıya can-sağlığı və ölkəmizə tez-tez gəlməyini arzulayıram. Onu da deyim ki, Azərbaycan təkcə Bakıdan ibarət deyil. Cox istərdim ki, İlber bəy bizim dilbər guşələrimizdə olsun. Bölgelərimizdəki tarixlə yaxından tanış olub Azərbaycanın ruhunu daha yaxından hiss etsin. Əminəm ki, o zaman İlber bəy Azərbaycanı indikindən də çox sevəcək”.

Tədbir şagirdlərin İlber Ortaylıya sualları ünvanlaması ilə davam etdi. Sonda isə tarixçiye lisey adından mükafat və müxtəlif hədiyyələr təqdim olundu.

Günel Azadə